


Ürayi millətinin sabahı üçün döyünen, qəlbə xalqının gələcək taleyi ilə vuran Həsən bəy Zərdabi "Əkinçi"ni nəşr etdirməyə başlayanda elə də yaşılı deyildi. Onun 33 yaşı var idi. Həmin çağlarda Həsən bəy ömrünün ən qaynar, ən gözəl vaxtlarını yaşayırıdı. Rusiyada ali təhsil almış bu gənc əlində olan var-dövlətini millətinə oyatmaq, xalqının qabaqcıl biliklərə yiyələnməsi üçün ziya vermək işinə sərf etdi. Qarşılıqlı çətinliklərə sinə gərərək müqəddəsdən müqəddəs, işıqlıdan-işıqlı, nurludan-nurlu bir yola çıxdı.

"Əkinçi"nin nəşr olunduğu illərdə heç də hamı təhsilli, elmi deyildi. Cəmiyyətdə cahilik, avamlıq və cəhalət hökm süründü. Xalq elmdən, təhsilən çox-çox uzaq idi. Həmin dövrdə elmə, təhsilə maraq göstərənləri barmaqla saymaq

Uzaqqorən düşüncə sahibi ele bu məqsədlə də "Əkinçi"si ilə çətin bir yola çıxmışdı. Anlamadı dərdi təkcə H.Zərdabını deyil, böyük ədibimiz Cəlil Məmmədquluzadəni də bütün yaradıcılıq boyu düşündürdü. Xalqını sevən bu bö-



Zərdabi böyük həvəs və qətiyyətlə maarifçilik işinə başladı. Amma o zamanlar qəzet buraxmaq da asan iş deyildi. Bunu üçün bir çox çətin məsələ-

Nəşri iki il davam etdi. Amma bu iki il ərzində qəzet çox iş gördü. Onun səhifələrində həm kənd təsərrüfatının müxtəlif sahələrinə dair sadə xalq

Həsən bəy Zərdabi iki il ərzində "Əkinçi"nin simasında mətbuatın, qəzeti nə olduğunu avam, savadsız xalqa göstərməyi bacardı. Onlarda milli şurun oyanmasına və formalasmasına təkan verdi. Ardınca başqa qəzətlərin çap olunması üçün cığır açdı, yol göstərdi. "Əkinçi"dən sonra Tiflisdə Azərbaycan dilində "Ziyavi-Qafqaziyə", "Kəşkül" qəzətləri nəşr olunmağa başladı. Qılgılcımını, alovunu "Əkinçi" qəzətindən almış bu matbuat orqanları da, xalqın maariflənməsi üçün böyük işlər gördü.

"Əkinçi" qəzətindən başlanan yol bu gün uğurla davam edir. Dövlətimizin güclü dəstəyi sayəsində milli mətbuatımız daim inkişafdadır. İlk mətbuatımızın nəşrə başladığı tarixdən 148 il keçməsinə baxmayaraq, "Əkinçi"dən düşən nur bu gün də yollarımızı işqalandırır. Həsən bəy Zərdabını və onun "Əkinçi"sinə mətbuatımızın bayraqdarı adlandırma bilərik. İllər sonra "Əkinçi"dən yüzlərlə qəzet və jurnallar pöhrələyib boy verdi.

Bu pöhrələrdən biri də yarandığı gündən məqalələri ilə gənclərə vətənpərvərlik, qəhrəmanlıq hissələri aşılan "Azərbaycan" qəzeti idir. Fəaliyyətə başladığı ilk günlərdən qəzet daim səhifələrində qəhrəmanlıqla dolu şərəfli hərb tariximizdən, ölkənin ictimaiyyəti həyatından, iqtisadi inkişafından, şəhər və kəndlərimizde aparılan tikinti və quruculuq işləindən, həyata keçirilən uğurlu islahatlardan, Birinci və İkinci Qarabağ müharibələrində cəsarət və hünərlə vuruşan xalqımızın oğullarının igidliyindən, rəşadətdən və başqa mövzulardan yazıdır. Belə məzmnulu yazılarla görə də daim oxucu rəğbəti qazanır.

Vahid MƏHƏRRƏMOV

İftixarla xatırladığımız "Əkinçi" qəzeti

olardı. Demək olar ki, mətbuatın, maarifin mahiyyətini dərindən anlayanlar yox idi. Bəlkə də, var idi, amma özlərinə əziyyət verib anlamadı isəmirdilər. Beleləri ömürlərini, var-dövlətlərini bu müqəddəs işə sərf etmək fikindən uzaq idilər. Həsən bəy Zərdabi yaşadığı həmin dövrü belə təsvir edirdi: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları hərəkətənək təsdiq etməyə başlayıb çağırmaqdən, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümüz eşidənlərdən heç biri qanan olmasın."

Cəmiyyətdə avamlıq, cəhalətin hökmranlıq etdiyi bir vaxtda Zərdabi düşünməyi bacaran, zəmanəni anlayan insanları sanki çıraqla axtarırdı.

yük yaradıcı insanlar yaxşı bildirlər ki, cəhaləti, avamlığı yalnız elmlə, təhsillə insanların beynindən silmək olar.

Həmin günlərdə Zərdabi yazırıdı: "Həqiqət, elm təhsil etməyə başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözələrini nurlandırmadan başqa, otağın da içiñə daxil olub orada olan şəyləri artıq işıqlandırıb bir qeyri surətə salır." Bax, belə bir mürekkeb dövrdə "Əkinçi" də qaranlıq, cəhalətə açılan işıqlı və geniş qapı oldu. Bu qapıdan düşən işıq, nur insanların yatmış şüurlarını oyatdı, dönya-görüşlərini təzələdi, fikirlərinə yenilik toxumları səpdi.

Millətinin cəhalətdən qurtarıb elm və təhsil yoluna gətirəcəyini düşünən Həsən bəy

lər həll olunmalıydı, keçilməz keçidlərdən keçilməliydi. Yəşadığı günlərin ağrı-acılarla dolu mənzərəsini Zərdabi belə təsvir edirdi: "Qəzeti necə çıxardım? Pul yox, çapçı yoldaş yox, kitabxana yox, hürufat yox, əmələ yox. Bir-iki yüzdən yuxarı da oxuyan olmayaçaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır."

Qayğıları, problemləri saysız-hesabsız idi. Qarşılaşlığı çətinlikləri mərhələ-mərhələ dəfə edən Həsən bəy Zərdabi 1875-ci il iyul ayının 22-də böyük tarix yazaraq, milli mətbuatımızın bünövrəsini qoyma, "Əkinçi" qəzətinin ilk nömrəsini buraxdı.

Beləcə, "Əkinçi" milli mətbuatımızın ilk qaranquşu oldu. Təəssüflər ki, qəzətin ömrü o qədər də uzun olmadı.

dilində maraqlı məlumatlar, həm də təbabətə, fiziologiya ya aid dəyərli məlumatlar dərc olunurdu. Qəzet beş şöbədən ibarət idi. "Əkinçi"nin səhifələrində "Müsəlmanların geri qalmalarının səbəbləri", "İslam tarəqqiye mane olurmu?" və digər mövzularda bir-birindən maraqlı materiallar dərc olunurdu.

Daim xalqını düşünən dövrünün görkəmli işıqlı ziyaliləri, tanınmış yaziçı və şairləri Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Əhsənül Qəvaid, Heydəri, dövrünün şeyx-xülişləmə olmuş Əhməd Hüseynzadə, Əsgər ağa Görani, Nəcəf bəy Vəzirov və başqaları maraqlı mövzularla qəzət də çıxış edirdilər. Millətinin, xalqının maariflənməsi üçün yorulmadan qələm çalırdılar.